

**“Ekologiyanın müasir problemləri” fənnindən II kollokvium
üçün suallar Esgerova Mehriban 258m**

- 1) Alimlər urbanizasiya prosesini necə adlandırmışlar və XXI əsrə aid proqnozlar necədir?
- 2) Demografik proses haqqında məlumat verin və ən radikal demografik siyasət hansı ölkələrdədir?
- 3) Əhali artımı ilə demografik proqnoz verən təşkilatlar və onların verdiyi proqnozlar haqqında.
- 4) İEOÖ-də körpələrin ölüm halı, əhəlinin sağlamlığı və təhsil məsələsi ilə bağlı məlumat verin.
- 5) Neçənci ildə, hansı ölkələrdə kütləvi aclıqlar baş vermişdir və Dünya əhalisinin artımına həsr olunmuş konfransları qeyd edin.
- 6) Hansı ölkələrdə, neçənci illərdə ərzaq probleminə həsr olunmuş konfranslar keçirilmiş və qəbul olunmuş deklarasiyalar haqqında.
- 7) Qlobal enerji probleminin yaranma səbəblərini göstərin (ölkələr haqqında)
- 8) Neft ehtiyatı hansı ölkələrdə üstünlük təşkil edir?
- 9) Proqnozlara görə dünya kömür ehtiyatı və qaz neçə il bəşəriyyətin tələbatını ödəyəcək miqdardadır? (ölkələr)
- 10) Ərzaq çatışmazlığının qarşısını almaq üçün hansı variantlar münasibdir?
- 11) RF-da xammal ehtiyatı (təbii sərvət) sahəsində problemlər varmı və hansı təbii sərvətlər üzrə Rusiya dünya bazarına çıxır?
- 12) Enerjiyə qənaət yolunda nailiyyətlər hansı ölkələrə xasdır və həyata keçirilən tədbirlər barədə.
- 13) Xammallarla təminat məsələsində həyata keçirilən əsas yollar haqqında.
- 14) Dünya energetikasının gələcək inkişafı ilə bağlı görülmə planlar haqqında.
- 15) Hansı sənaye sahələri ətraf mühitə ən çox zərər vurur? (səbəbi)
- 16) Ərzaq məhsullarının artırılmasında vacib üsul-dan sayılan ekstensiv üsul nədən ibarətdir?
- 17) Energetika probleminin baş vermə səbəbini göstərin və bu hansı ölkələrdir?
- 18) Qlobal enerji probleminin yaranmasının səbəblərindən 1-i olan iqtisadi siyasət və geosiyasət nə deməkdir?
- 19) Enerjiyə qənaət etmək siyasəti haqqında danışın.
- 20) Enerjiyə qənaət etmək yolunda böyük nailiyyətləri sadalayın (ölkələri də)
- 21) Xammallarla təminat dedikdə nə başa düşürsünüz?
- 22) Hansı ölkələr gətirilmə xammallara ehtiyac hiss edirlər və nə üçün?
- 23) Xammallarla təminat məsələsində məhsulların süni və dügər növ-lə əvəz olunması nə deməkdir?
- 24) Xammallarla təminat problemi ölkə və regionlar üçün eynidirmi? (misal göstər)
- 25) Respublikamızda xammallarla təminat problemi varmı?

“ Ekologiyanın müasir problemləri” fənnindən III kollokvium üçün

s u a l l a r .

1. Ərazisində ən çox hərbi obyektlər yerləşən ölkələr və ilk dəfə nüvə silahı sınaqlarının qadağan olunması haqqında müqavilə imzalamış dövlətlər haqqında
2. Dünya Okeanının əsas qlobal aspektləri haqqında məlumat
3. Dünya Okeanının mineral və bioloji sərvətlərinin səciyyəsi
4. Marikultura nədir, ondan nəyə görə istifadə olunur
5. Müasir dövrdə Dünya Okeanı ilə bağlı tədqiqat işləri hansı ölkələrə məxsusdur və nəyə görə
6. Dənizçilik təsərrüfatı və onun sahələri haqqında məlumat verin
7. Kosmos yerşünaslığı üçün kosmik çəkilişin nə kimi əhəmiyyəti var
8. Okean akvatoriyası hansı zonalara bölünür
9. Kosmos texnologiyası və kosmos istehsal sahəsinin səciyyəsi
10. Kosmik günəş ES(KGES)-nin nə kimi əhəmiyyəti var
11. Dəniz məsələlərinə həsr olunmuş konfranslarda qəbul olunmuş “Dəniz Xartiyası” haqqında məlumat
12. Kosmik fəzanın “zibillənmə” və “çirklənmə” prosesləri
13. Müasir dövrdə ətraf mühitin ekoloji degradasiyası özünü hansı ərazilərdə göstərir
14. Azərbaycan Respublikasının atmosfer, su və torpaq ehtiyatlarının ekoloji vəziyyətinin səciyyəsi
15. Milli parklar ilk dəfə harada yaradılmışdır və onların əhəmiyyəti
16. Dünya Okeanına hansı okeanlar aiddir, ən böyüyü və ən soyuq olanı hansıdır və ən dərin yer hansı okeandadır, nə adlanır?
- 17) Dünya Okeanının təbii sərvətləri haqda məlumat və ən əsas sərvəti hansıdır?
- 18) Dünya Okeanının şelfində və dibində yerləşən karbohidrogen ehtiyatlar haqqında məlumat verin
- 19) Okean sularında batmış gəmilərin sərvətləri haqqında nə bilirsiniz
- 20) Dünya Okeanı akvatoriyaları nədir?
- 21) Dənizçilik təsərrüfatı haqqında məlumat verin
- 22) Dünya Okeanının problemlərini sadalayın
- 23) Dünya Okeanının qlobal problemləri neçə aspektdə bölünür, hansılardır
- 24) Dünya Okeanı “çirklənmələrinin” səbəblərini aydınlaşdırın
- 25) Dünya Okeanının qlobal problemlərinin aradan götürülməsi ilə bağlı nə kimi tədbirlər görülür?

I - C İ KOLLOQVIUM SUALLARI (“Ekologiyanın müasir

problemləri” fənni)

1. Planetdəki nüvə cəbbəxanaları və nüvə müharibəsi təhlükəsi haqda məlumat
2. Qlobal informasiya məkanı nədir, formalaşmasında əsas amil

- 3.İqtisadi qloballaşma haqqında məlumat verin
- 4.Necənci əsrdə qloballaşma yaranmışdır və global informasiya məkanı-n məqsədi
- 5.Coqlobalistika haqqında məlumat verin
- 6.Siyasi qloballaşma nədir,nəyə kömək edir
- 7.ABŞ və RF dövlət-nin nüvə başlıq-nın sayının azaldılması ilə əlaqəd.saziş haq-da
- 8.Qlobal problemlər hansılardır,neçə hissədən ibarətdir,əsas vəzifələri
9. Aclıq və yarıaclığın əsas arealları hansı ölkələrə aiddir,səbəbi
- 10.Hansı sənaye sahələri ətraf mühitə ən çox zərər vurur,səbəbi
- 11.Müasir dövrdə ətraf mühitin ekoloji deqradasiyası özünü hansı ərazi-də göstərir
- 12.İnternetin kəşfi necənci ildə harada baş verib,əhəmiyyəti
- 13.Ərazisində ən çox hərbi obyekt yerləşən ölkələr haqqında
- 14."Coinformatika" nə deməkdir və qloballaşmanın mahiyyəti
- 15.Fənnin məqsədi,vəzifələri və qloballaşma ideyasının əsası haqqında
- 16.Yer kürəsindəki təbii halda əl vurulmamış ərazilərin sahəsi və bu ərazilər haq-da məlumat verin.
- 17.Qloballaşma prosesi nədir,onun tarixi haqda, o nəyi əhatə edir?
- 18.Siyasi qloballaşma dedikdə nə başa düşürsünüz?
- 19.Bəşəriyyətin aparıcı global problemləri haqqında məlumat verin.
- 20.I və II Dünya müharibələrinin nəticələri haqda nə bilirsiniz
- 21.Müasir dövrdə dünyanın "qaynar nöqtələri" hansılardır və orada baş verən münaqişələrin səbəbi.
- 22."Demoqrafik partlayış" , "demoqrafik inqilab" və "demoqraf.keçid" nədir
- 23.Alimlər bu vaxta qədər dünyada neçə demoqraf.inqilabın olmasını açıqlayırlar və hansılardır
- 24.Maltus nəzəriyyəsi haq-da məlumat verin
- 25.Ərzaq probleminin baş vermə səbəblərini göstərin və görülən tədbirləri bildirin

“Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrası
“TƏBİİ SƏRVƏTLƏRDƏN SƏMƏRƏLİ İSTİFADƏ”FƏNNİNDƏN

II KOLLOKVİUM ÜÇÜN SUALLAR.

- 1.Azərbaycanın torpaq ehtiyatları haqqında ümumi məlumat və onların regionlar üzrə yerləşməsi
- 2.Respublikanın kənd təsərrüfatına yararlı torpaq fondu haqqında
- 3.Respublikanın torpaqlarının deqradasiyası(şoranlaşma,eroziya və s.)
- 4.Azərbaycanda torpaqların çirklənmə mənbələri,ekoloji problemləri,görülən tədbirlər
- 5.Suyun bioloji,fiziki,kimyəvi xassələri,su balansının qiymətləndirilməsi
- 6.Respublikanın su ehtiyatlarının səciyyəsi,onların çirklənmə mənbələri

7. Azərbaycanın tranzit çayları haqqında məlumat, ekoloji problemləri
8. Ölkənin təbii və süni gölləri haqqında məlumat
9. Xəzər dənizinin iqtisadi-coğrafi xüsusiyyətləri, tarixi barədə
10. Xəzərin əsas adaları, yarımadaı, körfəzləri haqqında
11. Xəzərə tökülən çaylar, flora, faunası, ekoloji problemləri, mineral resursları
12. Azərbaycanda mövcud olan heyvanat və bitki aləmi haqqında məlumat
13. İnsan həyatında meşələrin rolu və əhəmiyyəti
14. Respublika meşələrinin regionlar üzrə yerləşməsi, orada bitən ağac növləri və meşələrin ekoloji problemləri
15. Respublikanın əsas kurort-turizm və rekreasiya ehtiyatları
16. Aqroiqlim ehtiyatlarını sadalayın və əhəmiyyətini qeyd edin
17. Respublikamızda ən çox və ən az yağıntı düşən ərazilər haqda məlumat verin
18. Respublikamıza xas olan küləklər və xəzri-gilavar küləklərinin səciyyəsi
19. Respublikamızın hansı ərazisində və neçənci ildə "enerji poliqonları" yaradılmış və onlar nəyə xidmət edir?
20. Hidrosferin ümumi həcmi nə qədərdir, bunun neçə %-i Dünya Okeanına, neçə %-ə qədər isə şirin su ehtiyatına aiddir?
21. Suyun xüsusiyyətləri və əhəmiyyəti barədə məlumat verin
22. Cənubi Qafqaz regionunun və MDB məkanının üm. su ehtiyatının neçə %-i Respublikamıza aiddir və ölkəmizdə ildə neçə kub metr su işlədilir?
23. Su ehtiyatları ilə yaxşı təmin olunmuş ərazilərimizi sadalayın
24. Qidalanma mənbəyinə və sululuq dərəcəsinə görə Respublika çayları neçə qrupa ayrılır, hansılardır
25. Kür və Araz çaylarının ekoloji problemlərini sadalayın (səbəbləri)

I KOLLOKVIUM ÜÇÜN SUALLAR.

1. Fənnin predmeti, məqsədi, vəzifələri, tədqiqat metodu, inkişaf tarixi haqqında
2. Təbii sərvətlər sənayenin xammal bazası kimi
3. Respublikanın təbii ehtiyatlarının dünya miqyasında yeri və əhəmiyyəti
4. Təbii ehtiyat və təbii şərait haqda ümumi məlumat, səciyyəsi, tətbiq sahələri
5. Təbii ehtiyatların dünya alimləri tərəfindən müxtəlif növlərə bölünməsi
6. Ehtiyatların tükənməsi ilə bağlı fərziyyələr
7. Təbii ehtiyatların təsnifatı, onların mahiyyəti
8. Respublikanın relyefi haqqında ümumi məlumat
9. Ölkənin iqlim şəraiti və əsas göstəriciləri haqqında
10. İqlim və relyefin təsərrüfat sahələrinin mənimsənilməsi və yerləşməsinə təsiri
11. Faydalı qazıntılar haqqında ümumi məlumat
12. Respublikanın filiz ehtiyatlarının səciyyəsi, regionlar üzrə yerləşməsi, istifadəsi
13. Qeyri-filiz ehtiyatları təbiətdə geniş yayılmış mineral xammal növləri kimi
14. Neft - qaz yataqlarının tarixi və müasir vəziyyəti
15. "Əsrin müqaviləsi"-nin mahiyyəti və əhəmiyyəti
16. Naftalan nefti haqqında məlumat və onun əhəmiyyətini qeyd edin
17. Tükənən təbii sərvətlər dedikdə nə başa düşürsünüz?
18. Tükənməyən təbii sərvətlərə hansı ehtiyatlar aiddir?

- 19.Real və potensial sərvətlər haqqında məlumat verin
- 20.Tükənən ,lakin bərpa olunanlara nə aiddir?
- 21.Təbii şərait və təbii ehtiyatlar dedikdə nə başa düşürsünüz?
- 22.Relyef nədir ,göstəriciləri hansılardır,ölkəmizin relyefi ilə məşğul olan alimlərdən kimləri tanıyırsınız,relyefi öyrənən elm nə adlanır?
- 23.Respublika ərazisində yerləşən palçıq vulkanları haqqında məlumat verin
- 24.Faydalı qazıntı dedikdə nə başa düşürsünüz?
- 25.Respublika ərazisindəki dağları və düzənlikləri sadalayın

“TƏBİİ SƏRVƏTLƏRDƏN SƏMƏRƏLİ İSTİFADƏ “ FƏNNİNDƏN III KOLLOKVİUM SUALLARI.

- 1.Azərbaycanın palçıq yataqları və unikal sayılan Naftalan neftinin əhəmiyyəti
- 2.İlk dəfə yaradılan Milli Parklar , qoruqlar haqqında və onların əhəmiyyəti
- 3.Qoruq və yasaqlıqların fərqləri,onların təşkili,istifadə etmə qaydaları
- 4.Azərbaycanın qoruq və yasaqlıqları(1 neçəsi haqda məlumat)
- 5.Azərbaycanda Milli parkların yaradılmasının məqsədi,genişləndirilməsi,görülən tədbirlər
- 6.Respublikada meşə ehtiyatlarının qeyri-bərabər yerləşməsi
- 7.İqlim resursları (günəş,külək,enerji və s.)haqqında ümumi məlumat
- 8.Respublikanın iqlim ehtiyat-nın əlverişliliyi və istifadə perspektivliyi
- 9.Aqroiqlim ehtiyatlarının səciyyəsi və onun kənd təsərrüfatına təsiri
- 10.Günəş və külək enerjisinin respublikada böyük perspektivə malik olması
- 11.Azərbaycanın təbii ehtiyatlardan istifadə ilə bağlı beynəlxalq əməkdaşlığa dair proqram və layihələrdə iştirakı
- 12.Azərbaycanın BMT,Beynəlxalq maliyyə qurumları,İslam əməkdaşlıq təşkilatı, QUAM və s. çərçivəsində ekoloji əməkdaşlığı
- 13.Respublikada təbii ehtiyatlardan istifadə prosesində ətraf mühitin ekoloji tarazlığının təmin edilməsi və təbiətdən istifadənin səmərəli təşkili ilə bağlı görülmə tədbirlər.
- 14.Ölkədə ilk qorunan ərazilər necənci ildə,kim tərəfindən və harada əsas qoyulmuşdur
- 15.Xəzərin ekoloji təmizliyinə nail olmaq üçün həyata keçirilən layihələr haqqında
- 16.Meşələrin əhəmiyyəti və onların ekoloji problemlərini sadalayın
- 17.Ölkəmizdə bitki örtüyünün hansı tiplərinə rast gəlinir (hansı ərazilərdə)
- 18.Respublikamızın hansı əraziləri meşələrlə az və ya çox örtülüdür?
- 19.Ölkəmizdə meşələr hansı ağac və kol növləri ilə örtülüdür?
- 20.Respublikamızın heyvanat aləmi ilə bağlı məlumat verin
- 21.Ölkə ərazisində mövcud olan zəhərli ilanları nə məqsədlə ovlayırlar?
- 22.Xəzər dənizinin heyvanat aləmi haqqında nə bilirsiniz?
- 23.Respublikada mövcud olan kurort amilləri haqda məlumat verin
- 24.Respublikada kurort-turizm müəssisələri hansı region-da cəmlənmişdir və həmin ərazi-in landşaftı haqqında məlumat verin
- 25.Respublika qoruq,yasaqlıqları və Milli parklarının qısa səciyyəsi

**“ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ VƏ İQTİSADIYYATI”
KAFEDRASI
“TƏBİİ SƏRVƏTLƏRDƏN SƏMƏRƏLİ İSTİFADƏ”FƏNNİNİN
İMTAHAN SUALLARI (MAGİSTRATURA)**

1. Fənnin predmeti, məqsədi, vəzifələri, tarixi və digər elmlərlə əlaqəsi haqqında
2. Təbii şərait və təbii ehtiyatlar haqqında ümumi məlumat, müxtəlif alimlər tərəfindən onların qruplara bölünməsi, təsnifatı, tükənməsi ilə bağlı fərziyyələr
3. Potensial, real, çoxmədsədli istifadə olunan, bərpa olunan, tükənən, tükənməyən və s. təbii ehtiyatlar haqqında məlumat
4. Faydalı qazıntılar nəyə deyilir, hansı sahələri vardır və əhəmiyyəti
5. Filiz və qeyri-filiz ehtiyatlarına hansı sərvətlər aiddir və bunların hansıları cəmiyyətin iqtisadi inkişafının əsasını təşkil edir
6. Strateji və beynəlxalq əhəmiyyət kəsb edən ehtiyatların səciyyəsi
7. Əsas yanacaq ehtiyatlarından olan neftin tarixi, istehsalı ilə bağlı məlumat
8. “Əsrin müqaviləsi”-nin əhəmiyyəti
9. Ölkənin müasir qaz və neft ehtiyatlarının istifadəsi və sənaye əhəmiyyəti haqqında
10. Kömür, yanar şist, torf, uran və digər yanacaq ehtiyatlarının istifadəsi
11. Respublika ərazisində filiz ehtiyatlarının istifadəsi, yerləşməsi və əhəmiyyəti
12. Azərbaycan Respublikasının relyefi haqqında ümumi məlumat
13. Ölkənin iqlim şəraiti və əsas göstəriciləri haqqında
14. İqlim şəraitinin təbii ehtiyatların istifadəsində rolu
15. Relyefin təbii resursların mənimsənilməsi və istifadəsinə təsiri.
16. Azərbaycanın torpaq ehtiyatları haqqında ümumi məlumat və onların regionlar üzrə yerləşməsi
17. Respublikanın kənd təsərrüfatına yararlı torpaq fondu haqqında
18. Ölkə torpaqlarının degradasiyası (şoranlaşma, eroziya və s.)
19. Azərbaycanda torpaqların çirklənmə mənbələri, ekoloji problemləri və görülən tədbirlər
20. Suyun fiziki, kimyəvi, bioloji xassələri, su balansının qiymətləndirilməsi
21. Azərbaycanın tranzit çayları, ekoloji problemləri, görülən tədbirlər
22. Respublikanın təbii və süni gölləri haqqında
23. Xəzərin hidroloji xüsusiyyətləri, iqtisadi-coğrafi mövqeyi, tarixi
24. Xəzər dənizinin əsas yarımada, adaları, körfəzləri haqqında
25. Xəzərə tökülən çaylar və onların mənfi təsiri
26. Xəzərin karbohidrogen ehtiyatları, flora və faunası
27. Xəzərin ekoloji problemləri, onları yaradan səbəblər və həlli istiqamətləri
28. İqlim resursları haqqında məlumat
29. Aqroiqlim ehtiyatlarının səciyyəsi və onların əhəmiyyəti
30. Günəş və külək enerjisinin böyük perspektivə malik olması və onlardan istifadənin müasir vəziyyəti

31. Azərbaycanın geotermal su ehtiyatları, onların əhəmiyyəti
32. Ekoloji problemlərin həllində alternativ enerji mənbələrindən istifadənin əhəmiyyəti
33. Azərbaycanda mövcud olan heyvanat və bitki növləri haqda məlumat
34. Nəslə kəsilməkdə olan heyvan və quşların artırılması ilə bağlı görülən tədbirlər
35. İnsan həyatında meşələrin rolu
36. Meşə ehtiyatlarının əhəmiyyəti, təsərrüfat əhəmiyyətinə və istifadəsinə görə meşələrin qruplara bölünməsi
37. Azərbaycanda meşələrin regionlar üzrə qeyri-bərabər yerləşməsi
38. Meşə torpaqlarının degradasiya səbəbləri, onların qorunması, bərpa və s. sahəsində dövlət qurumlarının və hər 1 vətəndaşın vəzifələri
39. Kurort-turizm, rekreasiya ehtiyatları haqqında məlumat
40. Respublikada böyük potensiala malik kurort-rekreasiya zonaları haqqında
41. Palçıq yataqları, unikal Naftalan neftinin tarixi və əhəmiyyəti
42. Xüsusi qorunan ərazilərin yaradılmasının tarixi və əhəmiyyəti
43. Qoruq və yasaqlıqlar haqda ümumi məlumat, onların fərqləri
44. Azərbaycanın qoruq və yasaqlıqlarının səciyyəsi (1 neçəsini misal çəkmək)
45. Milli parklar və təbiət abidələri haqqında
46. Azərbaycanda yaradılan ilk Milli park
47. Respublikada XQƏ-in yenilənməsi, artırılması, qorunması ilə bağlı görülən tədbirlər
48. Respublikanın təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı 2 tərəfli regional və beynəlxalq əməkdaşlığı
49. Azərbaycanın BMT, QUAM, Beynəlxalq maliyyə qurumları və s. çərçivəsində ekoloji əməkdaşlığı və onların əhəmiyyəti
50. Azərbaycan Respublikasının neft-qaz boru kəmərləri haqqında məlumat, onların əhəmiyyəti.
51. Azərbaycanın təbii şəraiti və fiziki-coğrafi mövqeyi haqqında məlumat
52. Azərbaycanın təsərrüfat sahələrinin inkişafının müasir vəziyyəti
53. Təsərrüfat sahələrinin ətraf mühitə təsiri və yaratdığı ekoloji problemlər
54. Xəzər dənizinin bioloji sərvətlərinin səciyyəsi
55. Xəzər dənizinin mineral xammal ehtiyatları və ekoloji durumu
56. Azərbaycanda meşələrin ekoloji və təsərrüfat əhəmiyyəti
57. Respublikada turizmin inkişafı və bu sahədə təbii ehtiyatların rolu
58. Fənnin inkişaf tarixi haqqında məlumat
59. Təbii sərvətlərin yerləşmə qanunauyğunluqları
60. Təbii sərvətlər sənayenin xammal bazası kimi
61. Azərbaycan Respublikasının təbii ehtiyatlarının dünya miqyasında yeri
62. Azərbaycanın təbii resurs potensialından istifadənin sosial-iqtisadi və ekoloji aspektləri
63. Təbii sərvətlərin ölkə iqtisadiyyatında və yeni istehsal sahələrinin yaradılmasında rolu
64. Müasir şəraitdə təbii ehtiyatlardan istifadənin səmərəliliyi
66. Aztullantılı və tullantısız texnologiyaların tətbiqi təbii ehtiyatlardan istifa-

dənin səmərəli yolu kimi

67.Dağlıq və düzənlik relyef şəraitinin təbii ehtiyatların qiymətləndirilməsində əhəmiyyəti

68.Relyefin hava kütlələrinin hərəkətinə təsiri və əhəmiyyəti

69.Təbii ehtiyatların mənimsənilməsində iqlim xüsusiyyətlərinin təsirinin ekoloji-iqtisadi qiymətləndirilməsi

70.Respublikanın filiz faydalı qazıntılarından səmərəli istifadə edilməsinin əsas istiqamətləri

71.Azərbaycanda səhrələşmə problemi və onu yaradan səbəblər

72.Respublikanın şirin su ilə təminatı problemi və onun aradan götürülməsi

73.Respublikada günəş və külək enerjisindən istifadənin müasir vəziyyəti

74.Azərbaycanın geotermal su ehtiyatları,yayılma arealı

75.Milli parklar və təbiət abidələri,onların əhəmiyyəti

Kafedra “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı “

“Ekologiyanın müasir problemləri” fənnindən imtahan sualları(magistratura)

- 1.Fənnin əsas məqsədi,predmeti,vəzifələri və digər elmlərlə əlaqəsi.
- 2.Qloballaşma ideyasının əsasını nə təşkil edir
- 3.”Coinformatika” haqqında məlumat verin
- 4.İnformasiya inqilabına görə dünyada liderlik edən ölkələrin səciyyəsi
- 5.Müasir dövrün global problemləri haqqında məlumat
- 6.Global informasiya məkanının (QİM) əsas məqsədi və internet haqqında
- 7.Cəmiyyətin ilkin əlaqələrinin inkişaf etdiyi dövrlərdə hansı xarakterli ekoloji problemlər inkişaf etmişdir
- 8.Tədqiqatçı alimlər müasir dövrə qədər neçə demoqrafik inqilabın olmasını açıqlayır(ayrı-ayrılıqda məlumat verin)
- 9.Urbanizasiya haqqında məlumat verin və XXI əsrin ortalarına qədər urbanizasiya ilə bağlı verilən proqnozlar
- 10.Xammal problemi əsasən özünü hansı ölkələrdə büruzə verir
- 11.”Enerjiyə qənaət etmək” siyasəti və bunu özündə həyata keçirən ölkələr haqqında
- 12.Ərzaq çatışmamazlığının qarşısının alınması üçün münasib sayılan variantlar
- 13.Global problemlər neçə hissədən ibarətdir və yerinə yetirdikləri vəzifələr
- 14.Global informasiya məkanının formalaşmasında xüsusi rol oynayan məqam nədir və iqtisadi qloballaşma haqqında məlumat verin
- 15.Qloballaşma necənci əsrlərdə formalaşmış və təsərrüfat həyatının beynəllilləşdirilməsinin əsasında duran əsas məsələlər haqqında
- 16.”Coqlobalistika”-nın səciyyəsi və siyasi qloballaşma nəyə xidmət edir
- 17.”Demoqrafik inqilab” və “Demoqrafik keçid” anlayışlarını ilk dəfə elmə hansı alim gətirib və bu proseslər haqqında məlumat verin
- 18.Aclıq və yarıaclığın əsas arealları hansı ölkələrə aiddir,səbəbini göstərin

19. Buğda, qarğıdalı çəltik ayrı-ayrılıqda hansı ölkələrdə əraq məhsulunun alınmasında xammal kimi üstünlük təşkil edir
20. Energetika probleminin baş vermə səbəbini göstərin (ölkələrlə)
21. 2000-ci illərdə bəşəriyyətin enerji resurslarına olan tələbatı necə qiymətləndirilmişdir
22. Dünya neft və qaz ehtiyatına ən çox malik olan ölkələr hansılardır
23. OPEK ölkələri haqqında məlumat verin
24. Hansı ölkələr enerji tutumlu təsərrüfat sahələrinə üstünlük verirlər və nəyə görə
25. Dünya əhalisinin artımına həsr olunmuş konfranslar və qəbul olunan qətnamələr
26. Ərzaq problemlərinə aid keçirilmiş konfranslar haqqında və burada hansı deklarasiyalar qəbul olunub
27. Qlobal enerji problemlərinin yaranmasının səbəbinin "geosiyasətlə" əlaqələndirilməsi haqqında
28. Ən çox hansı ölkələr gətirmə xammala ehtiyac hiss edirlər (səbəbi)
29. Energetika böhranının baş vermə problemini yaradan səbəblər
30. Dünya energetikasının gələcək inkişafı ilə bağlı görülmüş planlar haqqında
31. Xammallarla təminat məsələsində həyata keçirilən əsas yollar
32. Müasir dövrdə ətraf mühitin ekoloji degradasiyası özünü ən çox hansı ərazilərdə göstərir
33. Təbii şəraitin müxtəlifliyinin insan sağlamlığına təsiri haqqında
34. İÖÖ hansı sərvətlər ehtiyatı baxımından İEO-dən üstündür
35. Yer Kürəsi insanların sağlamlığına təsir edən sosial-iqtisadi inkişaf və yaşayış tərzini nə deməkdir
36. Sağlamlığın qlobal problemlərinə coğrafi aspektdən yanaşsaq İEO-lə İÖÖ arasında nə kimi fərqlər var
37. Ən çox və ən az adambaşına düşən daxili məhsulun miqdarına görə fərqlənən ölkələr haqqında
38. İEO və İÖÖ-in kənd təsərrüfatındakı fərqlər haqqında
39. Ərazisində hərbi obyektlər yerləşən ölkələr və ilk olaraq nüvə silahı sınaqlarının qadağan olunması haqqında müqavilə bağlamış dövlətlər haqqında
40. Milli parklar ilk dəfə harada yaradılmışdır və onların əhəmiyyəti
41. XX əsrin II yarısında kosmik fəzanın öyrənilməsi üzrə ayrılan 2 istiqamət nədir
42. Sülh, qarşılıqlı əməkdaşlıq uğrunda ilk yaradılmış nüfuzlu təşkilatlar və Rusiya Federasiyasında təbii sərvətlər sahəsində problem varmı
43. Dünya Okeanının əsas qlobal problemləri haqqında məlumat verin
44. Dünya Okeanının əsas bioloji və mineral sərvətlərinin səciyyəsi
45. Planetin nüvə cəbbəxanalarındakı nüvə ehtiyatları və onların təhlükəsi haqqında
46. Müasir dövrdə Dünya Okeanı ilə bağlı tədqiqat işlərinə görə fərqlənən ölkələr və Dünya Okeanının enerji ehtiyatları barədə (qabarma-çəkilmə)
47. Dənizçilik təsərrüfatı, onun sahələri, yaranma səbəbləri haqda məlumat verin
48. Kosmos yerşünaslığı üçün kosmik çəkilişin əhəmiyyəti haqqında
49. Kosmos istehsal sahəsi nə deməkdir və kosmos texnologiyasının səciyyəsi
50. Kosmik günəş ES (KGES)-in əhəmiyyəti haqqında
51. Azərbaycan Respublikasında atmosfer, su və torpaq çirklənmələri ilə yaranan ekoloji vəziyyət

- 52.Kosmik fəzanın “zibillənmə” , ” çirklənmə” prosesləri və “Ozon dəliyi” haqqında
- 53.AES-nin ekoloji problemləri və AES-lər neçə ildə 1 demontaj olmalıdırlar
- 54.SES-lərin müsbət və mənfi cəhətləri haqqında
- 55.Azərbaycan Respublikası ətraf mühitin mühafizəsi və ekoloji problemlərlə bağlı hansı beynəlxalq konvensiya və müqavilələri rədfikasiya etmişdir.
- 56.Fənnin respublikada formalaşması və inkişaf tarixi haqqında
- 57.Respublikanın əsas ekoloji problemləri
- 58.Dünya üzrə təbii mühitin qorunması ilə bağlı keçirilmiş konfranslar,konvensiyalar
- 59.Beynəlxalq ətraf mühitin qorunması ilə əlaqədar olan təşkilatlar haqqında
- 60.Respublikanın flora və fauna ehtiyatlarının ekoloji aspektləri
- 61.Təbiət-cəmiyyət münasibətləri,müasir qlobal dövrün qlobal ekoloji problemləri
- 62.Cəmiyyət inkişafının proqnozlaşdırılması problemi
- 63.”Demoqrafik partlayış” və onun həll edilməsi məsələləri
- 65.Qlobal müharibə və sülh problemi
- 66.Alimlərin demoqrafik məsələlərlə bağlı verdiyi anlayışlar
- 67.”Demoqrafik inqilabın” 3 mərhələsi haqqında
- 68.Əhali artımının qarşısının alınması ilə bağlı ümumdünya konfranslarının yerinə Yetirdiyi siyasətlər
- 69.İEO-də urbanizasiya ilə bağlı problemlər və onların aradan götürülməsi
- 70.İEOÖ-də əhali artımı,onları yaradan səbəblər,görülən tədbirlər
- 71.Qlobal problemlərin dünyəvi əhəmiyyəti və onların mənşəyi haqqında
- 72.Beynəlmilləşdirmə haqqında məlumat
- 73.İnsanın təsərrüfat fəaliyyətinin müasir ekoloji problemlərin yaranmasında rolu
- 74.Hərbi xərclərin,silahların,hərbçilərin sayının və s. azaldılması məsələləri
- 75.Xammallarla təminat məsələsi bəşəriyyətin tarixi problemi kimi